



Qismet Yunusoglu

Bakı Dövlət Universitetinin  
müəllimi

(XXIII yazı)

**Qərbi Avropa və regional matbuat səhifələrində 2021-ci ilin yayında aşağıdakı mezmunda növbəti saxta, uydurma və yalan məlumat yayılmışdır:**

-Yunan hakim və tarixçi Anastasios Mavrakis Türkiye Cumhuriyyətinin Sivas bölgəsində (Ferat çayının mənbəyi yaxlığında, Malatya və Kayseri şəhərləri, Pınarbaşı və Dərendə yaşayış məntəqələri arasındadır) Gürün şəhərində guya hay kilsəsinə və hay sürüsüne məxsus "Müqəddəs Ana" məbədi aşkar etmişdir və "məlum olmuşdur" ki, bu bölge tarixən hayların six məskunlaşduğu arazidir.

Hay kilsəsinin və ibtidai insan-hay sürüsünün Türk-Müsəlman dünyasına qarşı minilliklər boyunca sərhədibilməz xəyanəti, hiyləgərliyi, düşməncəsinə əməlləri formaca fərqli olsa da, məzmunca eynidir. Həm də ezel Türk-Müsəlman erazilərində tarixən təşəkkül tapan kökəni maddi-mədəni, dini-sakral... ocaqlarını, ruhsal-duyğusal irs nümunələrini etnomorfoloji baxımdan "erمنى"ləşdirmək, eger bu cür olmasa-mehv etmək, Türk-Müsəlman izini yer üzündən silmek və yox etmək bu sürünen mili-ırqi məqsədi olmuşdur.

Ümumilikdə, Bütöv Azərbaycan da, eləcə de Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı da hay kilsəsinin bu mürtece niyyətinə şərik olmuş birləşmiş düşmən sıralarının hədəfinə çevrilmiş və çox təessüf ki, bu saxta hiylələr məhv edilmişsi (amma, mümükün olacaq!) çətin olacaq güclü bir şəbəke kimi hazırladı da fealiyyətdəddir.

Göyçə mahalı (təbii-coğrafi ərazi baxımından Göyçə gölünə ehtələyən-Basarkeçər, Çəmberək, Zengikənd, Kəvər və Qarənlı nahiyyələr və kəndlər, yurdalar, obalar...) dini-mənəvi tariximizin zəngin sahifələrini özündə yaşatdığı üçün dinsiz hay kilsəsi tərefindən Türk-Müsəlman dünyasının bu sakral mədəniyyətinə qarşı soyqırım qəliamları töredilmişdir. Əsrlərlə davam edən bu acı faciələre baxmayaraq İlahi Haqqə tapınan bu ruhani-irfanı inanc məkanları (məqamları) xalqımızın milli-mənəvi xəzinəsindən və yaddaş-təfəkkür ırsından silinmiş, qorunub saxlanılmışdır.

Eləcə de bütünlükle Türk-Müsəlman mənşəli Basarkeçər nahiyesinin doğma kəndlərində, Sak-Oğuz kökəni yurdlarında... olan müqəddəs ünvanlı maddi-dini abidələrimiz kimi.

Göyçə gölünün cənub-şərq ərazi, Şərqi Şahdağ silsiləsindən arası-

da tərkəmə-rəncər elatının kəndləri (Qırxbulaq, Şısqaya, Gödekbulaq, Tüstülü, Yuxarı və Aşağı Zağallı, Çaxırlı, Babacan, Dərəkənd, Pəmbək, Göysü, Qaraaiman, Qaraqoyunu, Hüseynquluşağı (Nərimanlı), Sarıqaya, Daşkənd...) xristianlıqlaşdırıcı və Alban mədəniyyətinin maddi-tarixi ərisi ilə ya-naşı, qədim-əski qəbiristanlıqlarla, ibadət ocaqları, dini-irfanı təlim mərkəzləri, ziyyəret məkanları... ilə bölgə üzrə tanınmışdır.

Xüsusilə qədim (yaşı e.e.III-II esrdən hesablanmış) Alban mədəniyyətinə məxsus (tədqiq edilməmiş və ya hay kilsəsi tərefindən XX esrdə "erمنى"ləşdirilmiş) yazılı daş kitabələrinin, qəbirüstü xəç işarəli

liyin"ində salınmış, o yer də bərəkətine görə xüsusi qorunan ərazi olub.

Xalqımızın müdrik şairi və ozani, 200 illiyi Büyük Turan əllərində böyük coşqu ilə keçirilen Aşıq Ələsgər Alməmməd oğlunun (1821-1926) doğma Ağkilsə kəndi də (eləcə de Aşığın Dədə-Soy ocağı) bu mənada xüsusi tarixə malikdir. Deyilənə görə, Şah İsmayıllı Xətai ilə (1487-1524) soy-qan qohumluğu olan Aşıq Ələsgərin ulu babası Talıxban Dədə (kəndin əsasını qoylanlardan biri) XVI əsrin əvvəllerində Cənubi Azərbaycanın Ərdəbil mahalının Şeyx ocağının müridiyərindən olmuş, dini-irfanı təriqətin sədaqəli davamçısı kimi Goyçə mahalına köç etmiş və burada, Ağkilsə kəndində

kənara töküldü...

Bir cəhəti qeyd etmək lazımdır ki, Ərdəbil və Sulduz mahalından köçən Sufi-irfan sahibləri, mürid-lər-mürsidişlər bu məskunlaşma ocağı üçün müqqədəs yurdu, sakral-irfanı ruhların məkanını təsadüfi seçməmişlər.

Ağkilsə kəndinin ortasında, aşiq Ələsgər ocağından 200 m aralıda ağ daşdan inşa edilmiş və yaşı IV-V əsrdə aid Alban məbədi (düzbucaqlı şəkilde, üstü tağbəndli, hündürlüyü 10 m, eni və uzunluğu 10 m x 20 m, içeri geniş, böyük zal olmaqla, həyəti 30 m x 40 m) daş örtükden ibarət idi. Qapının üstündə 2 m boyda daş sıvı başlılı xəç həkk edilmişdi (hay kilsəsinin istifadə etdiyi xəç ta-

Aşıq Ələsgər mükəmməl dini-irfanı biliye və ruhsal-duyğusal təbə malik olduğu kimi, onun qardaşı oğlu ustad şair, el aşıqi Növrəs İmam-İman Meşadi Salah oğlu da (1903-1932, itkin düşüb) hafızlarından olub, Hüseynquluşağı kəndində dini təhsil almış, ruhani dünyagörüşünün hikmatlı və bilgisinən aşıqi olduğundan emisi onun haqqında deyib:

-Bu bədən bu başı gəzdire bilmez...

İmandan qalma bir beytə deyilir:

Gəldi Məhərrəmlik, kəsdi aranı, Getmək olmaz bir diyara, çətin-dir...

Növrəs İman dini-irfanı dünyagörüşünə görə təqib olunmuş, bir

## "Qərbi Azərbaycanın sakral coğrafiyası" silsiləsində

### Goyçə mahalının səmavi ruhu...

daş təsfirələrin, məbəd tikililərinin, naxışlı məişət və bəzək əşyalarının... yayıldığı Goyçə mahalının kəndlərində Türk-Müsəlman dini dünyagörüşü eyni etnogenetik təmel üzərində yaranmış, formallaşmış və inkişaf etmişdir. Çünkü, bu üzvə vəhdət minilliklərlə (xristianlıqlaşdırıcı Alban mədəniyyəti dövrü ilə) sayılan tarixə malik olmuş, bu tarixi-coğrafi keçmiş özündə yaşalmışdır.

Bu sıradə dini-tarixi ərisimizin bir nümunəsi bögənin Zod kəndinin (1000-dən çox ev vardi) mərkəzi hissəsindəki yaşı e.e. II-III əsrdə aid olan Alban məbədinin (hündürlüyü 4 m, eni və uzunluğu 15-20 m, geniş həyət malik) qapısı üstündəki xaç təsfi (sivri sonuclu) və yazı nümunəsinin (2 m boyda daş lövhə üzərində) eynisi olmaqla qonşu Hüseynquluşağı kəndinin şərqi tərəf 6-7 km məsafədə olan "Daşlı Güney" yerində 1980-ci illərin əvvəllerində qazıntı işləri zamanı təpilmüş şüše kimi hamar daş sütununda (yekə qaya parçasında) da müşahidə olunmuşdur. Və yaxud, kənddən 200-300 m aralı, "Ocaq təpə" adlı sahədə 1985-ci ilde yazılı və 25 Albani xəci naxışı iri daş parçası (2,5-3 m boyda, eni 3-4 m) üzə çıxarılmışdır.

Adından da bilindiyi kimi həmin yerin eski ibadət və ziyyərat ocağı olğunu gürman edilir və o yerin etrafında ancaq taxıl əkilirdi.

Qaraqoyunu kəndi istiqamətinə 2 km aralıda (kəndin canubunda), Hüseyn çayının yuxarı hissəsində keçən əsrin 70-80-ci illərində torpaq kurşunlarda qazıntı aparılışları tapılan küpelerdə qaralımsı bugda dənələri vardi, eləcə de oradan rəngli-naxışlı kaşı, saxsı nümunələri də üzə çıxarılmışdır.

Yaşlı sakinlərdən Meşadi İsmayıllı Ali oğlunun (1859-1937), Molla Nəcəf Ali oğlunun (1867-1937), Qasim Molla Cəfər oğlunun (1906-1986)... səyləmələrinə görə, Hüseynquluşağı kəndinin eski yuxarı tərəfdə, "Ağıllar yüksək-



məskunlaşmışdır (Məşadi Xaverlər, Hellacılılar təyazı olmuşla).

Bütöv Azərbaycanın Səfəvi hökmdarı Şah İsmayıllı Xətaiinin mürsidi Sarı Yaqub (Zərgəlli) kəndində yaşayan Seyid Hüseyn Məhəmməd oğluna (1430-1535) - Miskin Abdala mahalda vergitoplama hüququ verən Fermanı indiyedək qalmaqdadır. Elecə de, "Şah düşən yer" adlı oylaq (Çəmbərək nahiyyəsinin Ağbulaq kəndi yaxınlığında) Ş.i.Xətaiin adı ilə, bu yere etdiyi sefərde bəlli olmalıdır.

Qərbi Azərbaycan mədəniyyətinin aşiq məktəbinin banilərindən olan Miskin Abdal ham də bu bölgəde Sufi-irfanı təliminin filosofu, müdrik rehberi olmuşdur, "Zərgəlli" ruhani icmasını, Sarı Yaqub kəndində (200-e qədər evli) dini-irfanı məktəbi yaratmışdır.

Miskin Abdal ocağını (evi bir mərtəbəli, iki otaqdan ibarət, kəndin yuxarısında, dağın döşündə, dərenin arasında idi, ocağın qoruyucusu Əsmətəl anaydı) 1918-ci ilədən hədənşən quldurları söküb-dağlıqlaşdırıldı.

Kəndin yaxınlığında "Ocaq yer"ında Alban sakral mədəniyyətinin daş lövhəsi xaç təsfirli və xüsusi naxışlı idi (eni 3-4 m, uzunluğu 6 m). Aşıq Əkilsə kəndinin cənubunda, 2,5 km məsafədə olan "Yelvə dərəsi"ndəki tələdə "Bəzirxana" ocağında 3-4 ədəd daş kūplar (hərəsi 20 litr tutuma malik) təpildi, həmin yere yaxın qayalıdan ise buglaq çağlayıb axıldı.

səfirindən tamam lərqli).

1970-ci illərdə Basarkeçər rayon İcrayıyyə Komitəsinin sədri Bilal Xəlil oğlu Məmmədov (1914-1975, aşiq Ələsgərin qardaşı oğlu) məbədin içərisindəki divarlarında (1,5 m x 1 m ölçülü daş lövhələrde, eləcə de kilsədə çoxlu eski Alban əlibəli kitablar var idi) yazı nümunelerini oxumaq üçün Üçmüzezzin kilsəsindən hay keşfişlərini və İrevan şəhərindən alımları devət etmişdi kəndə, heç biri yazılı oxuya bilmədilər, bu yazılınlara həyala etmədilər. Daş kitabədə zərif ilmələr milli xalça naxışlarını eynisi idi.

Məbədin arxa divarından 2-3 m aralı bulaq axıldı, suyu Hüseyn çayına (bu çay kəndin cənubunda, 2 km aralıda axırdı) töküldü. 1973-cü ilde kənddən kənara, məbədindən 300-400 m aralıda torpaq qazıntı zamanı saxsı su borulan (herəsi 2 m uzunluqda) üzə çıxanda, həmin bulaqda su qurudu, kəsildi, sonra bərpa edildi.

Kəndin yaxınlığında "Ocaq yer"ında Alban sakral mədəniyyətinin daş lövhəsi xaç təsfirli və xüsusi naxışlı idi (eni 3-4 m, uzunluğu 6 m).

Aşıq Əkilsə kəndinin cənubunda, 2,5 km məsafədə olan "Yelvə dərəsi"ndəki tələdə "Bəzirxana" ocağında 3-4 ədəd daş kūplar (hərəsi 20 litr tutuma malik) təpildi, həmin yere yaxın qayalıdan ise buglaq çağlayıb axıldı.

müddət Kəlbəcər nahiyesinin Seyidler kəndində yaşamışdır...

Goyçə mahalının Ağkilsə, Sarı Yaqub, Zod kəndlərində irfanı-ruhani dünyagörüşünün təşəkkülündə dini təlim-tədris ocaqlarının, din xadimlərinin... yeri mühüm tarixi mərhələ təşkil etmişdir. Belə ki, Ağkilsə kəndinin yuxarısında, Hacılar məhəlləsində Hacı Kərim və Hacı İbrahim tərəfindən tikilmiş, 200 illik yaşa malik Cümə məscidi (4 m hündürlüklü, 10 m x 15 m ölçüdə, 4 m-lik ağac sütunları xüsusi bəzəkli və naxışlı olan bir otqaçı və artırmalı, giriş qapısının üstündə və sol yanında daş parçasında yazılı) 1920-ci ilədən nahiyyədə tanınmış dini-tədris mərkəzində (madrasədə), məşhur hafızların çalıştığı irfan ocağında həm də dünyəvi elmlər öyrədilmişdir.

Bu bərədə həmin ocaqda mükəmməl təhsil almış Nağı Nəcəf oğlu (1883-1943), Güləndəm Hüseyn qızı (1891-2003), iman Həmzə oğlu Hacıyev (1890-1986)... unudulmaz xatirələrini tez-tez yada salırdılar...

Alban dini-sakral mədəniyyətinin memarlıq-arxitektura üslubunda Goyçə mahalının Ağkilsə, Zod kəndlərində inşa edilən məbədlərin eyniliyi Kəlbəcər rayonundakı Dədəvəng, Daşkəsen rayonunun Bayan, Çovdar, Qabaqtəpə... kəndlərindəki dini-ibadət ocaqları ilə müqayilədə təsdiqini təpmidir.

R.S. Goyçə mahalının Zengikənd nahiyesinin adı Rusiyasının hökmdarı I Pavelin (1754-1801) qızı Yelena Pavlovnadan (1784-1803) şərəfinə 1935-ci ilədə "Yelenvanova" adlanıb, sonra hay kilsəsi "Sevan" kimi deyişib.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyesinin Hüseynquluşağı və Ağkilsə kənd sakinləri Hacı Novruz Məhəmməd oğlu İsmayılovun (1932), Akif Oruc oğlu Caferovun (1954) məlumatlarından istifadə edilmişdir.)